



Qədim, doğma Qobustan

Qobustan Rayon İcra Hakimiyyətinin orqanı

Qəzet 1992-ci ildən çıxır * İCTİMAİ-SİYASİ QƏZET * №003 (203) aprel 2021-ci il

Qarabağ Dirçəliş Fondu ərazilərin bərpa olunmasında dövlət-özəl tərəfdaşlığı mexanizminin tətbiqinə¹ şərait yaradır

Qarabağ Dirçəliş Fondu 44 günlük Vətən müharibəsi dövründə bir yumruq olan xalqın Qarabağın bərpasında da birlik və iştirakının təminatçısı olmasına zəmin yaradır. Azərbaycan xalqı böyük Zəfərlə ərazilərini Ermənistan işgalindən azad edərək, tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoydu. Otuz ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaq.

Dünya təcrübəsində əhəmiyyətli inkişaf yolu keçmiş ölkələrə baxdıqda burada dövlət-özəl tərəfdaşlığı (Public-Private Partnership) həmişə geniş parametrlər mövzu olaraq xüsusi əhəmiyyət kəsb etmişdir. Dövlət və özəl sektor münasibətləri prioritet bir mövzu olub iqtisadi, sosial, hüquqi, mədəni, siyasi və digər çalarları özündə eks etdirir.

Institusional təşəbbüslerin olması tələyülü məsələlərin həlli istiqamətində dövlətin strateji yanaşlığını göstərir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işgalindən azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifahə malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərinin (bundan sonra - müvafiq sahə) həyata keçirən publik hüquqi şəxsdir.

Bu fondun yaradılmasını milli birliyin qorunmasının bariz nümunəsi və dövlətin Qarabağ siyasetinin təzahürüdür. Həmvətənlərimizin həmin Fonda müəyyən məbləğdə vəsaitlər köçürülmələri təkcə maddiyatla bağlı deyil, eyni zamanda, milli-mənəvi birliyimizi möhkəmləndirməyə, vətəndaşlarımızın bir-birinə dəstək olmasına şərait yaradır.

Dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən Qarabağ Dirçəliş Fondu xətti ilə mərkəzləşdirilmiş qaydada görüləcək işlər nəticəsində ərazilərimiz tamamilə yenidən qurulacaq, orada infrastruktur yaradılacaq, müasir şəhər, qəsəbə və kəndlər tikiləcək, bölgəyə dinc, təhlükəsiz, rahat həyat gələcək, məcburi köçkünlərimiz daimi yaşayış yerlərinə qayيدəcaqlar. Dirçəliş prosesində yeni iş yerləri açılacaq, ölkə həyətinin bütün digər sahələrində də sürətli inkişafa nail olunacaq. Bütün bunlar həmvətənlərimizin həyat şəraitinin daha da yaxşılaşdırılmasına da töhfə verəcək.



möhkəmləndirir, Vətən, torpaq, yurd sevgisini daha da artırır. Fondun hesabına vəsait köçürünlər həm də bu bərpada pay sahibi olacaqlar və bundan haqlı olaraq qurur hissi keçirəcəklər.

Əslində bu Fondun yaradılması ərazilərin bərpa olunmasında dövlət-özəl tərəfdaşlığının, xalq-iqtidar birliliyinin əhəmiyyətinin təcəssümüdür. Qarabağ Dirçəliş Fondu əsas fəaliyyəti Azərbaycan Respublikasının işğaldən azad edilmiş ərazilərinin bərpası və yenidən qurulmasını, inkişaf etmiş regiona çevrilməsini, məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallığı, məcburi köçkünlərin öz torpaqlarına qayıtmamasını təmin

Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılara dövlət qayğısı

Respublikamızda Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılara dövlət qayğısı həmişə diqqət mərkəzinə olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılmış "YAŞAT" Fondu dövlətin institutional təşəbbüsü olaraq öz fəaliyyətində humanitar missiyani ehtiva edir. Fondu Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması ilə əlaqədar saqlamlığını itirmiş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə maddi yardım, həmçinin sosial müdafiə sahəsində dövlət tərəfindən keçiriləcək tədbirlərə əlavə dəstək göstərmək məqsədilə yaradılmışdır.

Fondun əsas fəaliyyət istiqaməti şəhid olmuş vətəndaşlarımızın ailə üzvlərinə və mühərabə dövründə saqlamlığını itirmiş hərbiçilərimizə xidmət göstərməkdən ibarətdir. Şəhid ailəsi statusu alınana və ya əllillik müəyyən ediləndək bu şəxslərin borc öhdəliklərinin qarşılınmaması, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi, təhsil alınması, peşə hazırlığının artırılması, məişət şəraitinin yaxşılaşdırılması Fondun vəsaitləri hesabına davam etməkdədir. Bu hal şübhəsiz, cəmiyyətimizdə yaşanan milli birliyin və həm-rəyliyin göstəricisidir. Fondu vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xərici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımalar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır. Buna görə də "YAŞAT" Fondu cəmiyyət və dövlət birliyinin təcəssümü kimi də baxa bilərik.

Respublikamızda Vətən müharibəsində şəhid olmuş və yaralanmış şəxslərin ailələrinə baş çəkmək üçün "ASAN xidmət" əməkdaşlarından və könüllülərindən ibarət bütün rayonları əhatə edən qruplar formalasdırılmış və fəaliyyətə başlamışdır.

Böyük humanitar missiyani özündə ehtiva edən "YAŞAT" Fondu könüllü ödmələr yaradılmasından 4 ay keçməsinə baxmayaraq yene

davam etməkdədir. Bu hal şəhərə, cəmiyyətimizdə yaşanan milli birliyin və həm-rəyliyin göstəricisidir. Fondu vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xərici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımalar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır. Buna görə də "YAŞAT" Fondu cəmiyyət və dövlət birliyinin təcəssümü kimi də baxa bilərik.

Məlumdur ki, qazi və şəhid ailələrinə yardımların göstərilməsi dövlətin sosial siyasetidir. "YAŞAT" Fondu yarandığı gündən şəhidlərin ailə üzvləri və Vətən müharibəsi qaziləri ilə görüşlər keçirilmiş, onların birinci dərəcəli ehtiyacları müəyyənləşdirilmişdir.

Fond tərəfindən öhdəliyə götürülmüş şəxslərə ödenişlər reallaşdırılmışdır. "YAŞAT" Fondu əsasının

təşkili "ASAN xidmət" də çalışan şəhid ailələrinin üzvləri və qazilərə həvalə olunub. İndiyədək Fonda daxil olan vəsait ilə əlaqədar məlumatlar mütəmadi qaydada ictimaiyyətə təqdim olunur. Təbii ki, Fondun belə şəffaf fəaliyyəti dövlətə ictimai etibarı dərartır.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə Qarabağ Dirçəliş Fondu yaradılmışdır. Vətən müharibəsində Azərbaycan xalqı böyük zəfer qazanaraq ərazilərin Ermənistan işgalindən azad etdi, tarixinin ən yaddaqalan və şanlı dövrüne qədəm qoydu. Ölkənin ərazi bütövlüyünün bərpası dövlətimiz üçün beynəlxalq hüququn, milli-mənəvi dəyərlərin alılıyinin və xalq-iqtidar birliyinin nümayisi idi. Otuz ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən qurulması, orada infrastruktur yaradılacaq, müasir şəhər, qəsəbə və kəndlər tikiləcək, bölgəyə dinc, təhlükəsiz, rahat həyat gələcək, məcburi köçkünlərimiz daimi yaşayış yerlərinə qayيدəcaqlar. Dirçəliş prosesində yeni iş yerləri açılacaq, bütün sahələrdə sürətli inkişaf olunacaqdır.

Qarabağ Dirçəliş Fondu yaradılması milli birliyin qorunmasına institutional bir töhfədir. Belə ki, vətəndaşlarımızın həmin Fonda müəyyən məbləğdə vəsaitlər köçürülmələri təkcə maddiyatla ölçülmür, eyni zamanda, milli-mənəvi birliyimizi daha da

edəcək mühitin bərqərar olmasına yönəlmüşdir.

Fondun yaradılması həm də dövlətin Qarabağ siyasetinin təzahürüdür. Hazırda dövlətimizin Qarabağ siyasetinin konkret təzahürü olan bu Fondun xətti ilə ərazilərimiz tamamilə yenidən qurulacaq, orada infrastruktur yaradılacaq, müasir şəhər, qəsəbə və kəndlər tikiləcək, bölgəyə dinc, təhlükəsiz, rahat həyat gələcək, məcburi köçkünlərimiz daimi yaşayış yerlərinə qayيدəcaqlar. Dirçəliş prosesində yeni iş yerləri açılacaq, bütün sahələrdə sürətli inkişaf olunacaqdır.

Ermənistan Respublikası silahlı qüvvələrinin təcavüzü neticəsində vətəndaşlarımıza külli miqdarda ziyan dəymışdır. Məlki əhaliyə dəymış ziyanın ödənilməsi prosesi daima dövlətimizin nəzarətindədir. 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisine təcavüzü neticəsində məlki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymış ziyanın qiyətləndirilməsi və aradan qaldırılması ilə bağlı Azərbaycan hökuməti tərəfindən sistemli tədbirlərin görülməsi məqsədilə Dövlət Komissiysi yaradılmışdır.

(Ardı səh.2-də)

Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılara dövlət qayğısı

(Əvvəli səh.1-də)

Müharibə dövründə zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məisət və şəxsi əşyalarına dəymış ziyanın aradan qaldırılması məqsədilə dövlət tərəfindən maliyyə yardımçıları göstərəcəkdir, həm də bu qayğı zərər çəkmış bütün mülki əhalini əhatə edəcəkdir.

Vətən müharibəsindən sonra sosial siyasetinin institutlaşdırılması dövlətin mövcud iştıqamətdəki prinsipiallığını eyani nümayiş etdirir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 yanvar tarixli Fərmanı ilə yerli icra hakimiyyəti orqanlarının strukturunda Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin yaradılması ölkəmizdə sosial siyasetin şaxələnməsi və institutlaşdırılması iştıqamətdə atılan ənəmlə addimdır. Bu da dövlətin müvafiq xidmətlərindən faydalamaq imkanlarını artırır. Belə ki, dövlət xidmətlərinin elçatanlığı Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin sosial problemlərinin qısa müddət ərzində həllinə xidmət edir.

Əlçatanlıq və şəffaflıq dövlətin təşəbbüslerini xarakterizə edən əsas göstəricilərdəndir. Vətən Müharibəsində iştirak etmiş hər bir hərbçinin müraciətine dövlət həssaslıqla yanaşır və obyektivliyi təmin edir. Müdafiə Nazirliyində səfərberlikdən tərkis edilmiş şəxslerin qəbulu və müraciətlərinə baxılması prosesində media nümayəndələri də iştirak etmişdir.



Si üzrə müvafiq tədbirlər görülür. Komissiyanın seyyar qrupları işgaldan azad olunmuş ərazilərdə hərbçilərlə görüşərək müraciətlərə baxılmış, onların böyük hissəsi yərində həll olunmuş, digər müraciətlərə həll olunması üzrə müvafiq tədbirlər görülmüşdür. Komissiyanın fealiyyətinin kütłəvi informasiya vasitələrində işıqlandırılması məqsədilə səfərberlikdən tərkis edilmiş şəxslerin qəbulu və müraciətlərinə baxılması prosesində media nümayəndələri də iştirak etmişdir.

Vətən müharibəsinin hər bir iştirakçı dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Nazirlər Kabinetinin 2021-ci il 30 yanvar tarixli 24 nömrəli Qərarına əsasən Vətən müharibəsi iştirakçılarına "Müharibə veteranı" adının verilmesi işinin təşkili üzrə xüsusi Komissiya yaradılmışdır.

Yaxın zamanlarda hərbçilərimiz tibbi sosial ekspertiza ilə təmin olunacaqlar. Azərbaycan

Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı xəsaret almış hərbi qulluqçuların tibbi-sosial ekspertizası ilə bağlı məsələlərin operativ həlli məqsədilə xüsusi komissiya yaradılmışdır.

Döyüşlərdə iştirak etmiş hərbçilərə həm də psixoloji yardım göstərəcəkdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarada iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə operativ, vaxtında, keyfiyyətə və əlaqəli şəkilədə psixoloji yardım göstərilməsinə təmin etmək məqsədilə komissiya yaradılmışdır.

Erməni faşizmi üzərində tarixi qələbə unudulmaz şəhidlərimizin, qazılınan qanı, canı, mərdliyi ilə savaş meydanında qazanılmışdır. Azərbaycan dövləti hər zamanı kimi vətəndaşının, hərbçilərinin yanındadır. Dövlətimiz Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi

və hərbçilərimizə dərin ehtiramla diqqət və qayğı göstərir. Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyyası banklar tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış şəhidlərə aid əsas borcum və faizlərin silinməsini təmin etmişdir.

Hərbçilərin sosial statusunun dəsteklənməsi dövlətin ənəmlə və zifelərindəndir. Qazi və şəhid ailələrinə qayğı sistemli xarakter daşıyır. Azərbaycan Respublikasında hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsi və onların rıfahının yaxşılaşdırılması daim dövlət siyasetinin əsas tərkib hissəsi olmuşdur. Bu iştıqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılmış, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar.

Qazi və şəhid ailələrinə qayığının göstəriləməsi üçün bütün potensiallar səfərber olunur. İntensiv

hərbi əməliyyatların başlanmasından etibarən Mərkəzi Bank şəhid olan və müxtəlif dərcəli xəsaret alan hərbi qulluqçulara (və ya onların vərəsələrinə) sıgorta ödənişlərinin operativ ödənilməsinin təmin olunması məqsədilə müvafiq dövlət qurumları - Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və Müdafiə Nazirliyi ilə əməkdaşlıqla başlamışdır.

Qazi və şəhid ailələri sosial sığortanın imkanlarından faydalamaq imkanlı əldə etmişlər. Şəhid, əllilik, digər ağır və yüngül xəsərətlərə görə sıgorta ödənişlərinin alınması üçün hərbi qulluqçuların və onların vərəsələrinin müraciətlərinin xeyli artacağı nəzərə alınaraq AzSığorta şirkətinin daxili idarəetmə potensialı artırılmışdır. Şirkətin daxili prosesləri müraciətlərin yeni miqyasına uyğunlaşdırılmış, insan resursları artırılmış, təkrarlanan əməliyyatlar avtomatlaşdırılmışdır. Vətəndaşların fiziki qəbulu üçün müsər standartlara uyğun xidmətlər təşkil edilmiş, zənglərin qəbulu üçün telefoniya sistemi qurulmuşdur. Ödənişlərin operativ əldə edilməsi üçün geniş filial şəbəkəsinə malik olan banklarla hesablaşma əməliyyatlarının aparılması təmin edilmişdir. AzSığorta tərəfindən bu günə qədər minden artıq şəhidimizin vərəsələrinə və hərbi əməliyyatlar zamanı xəsəret almış hərbçilərimizə ödənişlər edilmişdir.

Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısı bundan sonra da yüksək səviyyədə həyata keçiriləcəkdir.

Qobustan rayon Gənclər və İdman idarəesinin reis müavini Vüqar Müşəlov



**Prezident İlham Əliyev
Azərbaycanın pravoslav
xristian icmasını Müqəddəs
Pasxa bayramı
münasibətilə təbrik edib**

Dövlət başçısı bildirib ki, müasir dünyada sivilizasiyaları və mədəniyyətlərə dəriqə mühüm töhfələr verən Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyətindən asılı olmayaraq, bütün vətəndaşlarımız, o cümlədən pravoslav xristianlar ölkədə gedən böyük quruculuq işlərində və respublikamızın sosial-mədəni həyatında fəal iştirak edirlər. Prezident İlham Əliyev Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunmasına xristian həmvətənlərimizin xidmətlərini yüksək qiymətləndirir. Dövlət başçısı onların Azərbaycanın tərəqqisi və çiçəklənməsi namine qüvvələrini səfərber edərək bundan sonra da əzmlə çalışacaqlarına inandığını bildirib.

Şahin Seyidzadə Qobustan rayonu Xilmilli kəndində qəbul keçirib

Azərbaycan Respublikası Milli Məclisinin 50 sayılı Abşeron-Qobustan seçki dairəsi üzrə deputati Şahin Seyidzadə 13 mart tarixində Qobustan rayonunun Bəlkə, Nabur və Xilmilli kəndləri üzrə Xilmilli kəndində fərdi qaydada vətəndaş qəbulu keçirib.



Mart ayının 13-de Xilmilli kəndində keçirilən qəbulda ümumilikdə 26 vətəndaş iştirak etmişdir. Keçirilən qəbul haqqında öz sosial şəbəkə hesabında paylaşım edən deputat, seyyar vətəndaş qəbulunda əsasən sosial təminat, vətəndaşlıq, içməli su, infrastruktur, kommunal, torpaq, sağlamlıq və məşğulluq məsələləri üzrə müraciətlərin səsləndirildiyini qeyd edib.



Biz düz yolla--haqq yolu, Allah yolu ilə, "Quran" yolunda demokratiya yolu ilə, həqiqət yol ilə, müstəqillik yol ilə gedirik. Biz isteyirik ki, Azərbaycanda haqq-ədalət bərpa olunsun, Azərbaycan müstəqil yaşaya bilsin, xalqımız milli azadlığını həmişə qorub saxlaya bilsin. Biz isteyirik ki, respublikamızda insan hüquqları qorunsun, demokratiya tamamilə bərqərar olsun, hər kəs öz sözünü deyə bilsin, hər kəs öz hüququnu müdafiə etməyi bacarsın, heç kəsin huququ tapdanmasın və heç kəs heç kəsi istismar etməsin. Biz bu yolla gedirik, və bu yolla gedəcəyik. İnanırıq ki, tətduğumuz bu yol bizi Azərbaycanın Çox gozəl gələcəyinə aparıb çıxaraçaqdır. Biz sizinle bu gələcəyə çatacaqıq və gələcək nəsillərimiz bizim işlərimizin bəhrəsini görəcəklər...

Heydər Əliyev

Mən hər dəfə dünyalar qədər sevdiyimiz, varlığı ile qurur duyduğumuz, ölməmə heç vaxt inanmadığımız ulu öndərimiz, ümmükmilli liderimiz, Azərbaycan xalqının evəzsiz oğlu, dahi şəxsiyyət, böyük insan Heydər Əliyev haqqında düşünəndə gözlerimin önüne onun dəniz rəngli mavi gözleri, qətiyyətli baxışları, təbessümlü dodaqları, gözəl siması gəlir. Sanki onunla danışıram. Onun bize yadigar qalan sözləri, deyimləri içerisinde isə ən çox bu sözləri xatırlayıram. Əslində onun hər sözü, hər kəlməsi başdan-başa vaxtında, zamanında deyilmiş və gələcəkdən xəbər verən bir insan kəlamlarıdır. Müstəqilliyimizin ilk ilində söylənilmiş yuxarıdakı sözlər mənim dediyimin sübutudur. Yuxarıdakı sözləri belə qətiyyətə yalnız xarizmatik bir lider deyə bilərdi. Ona görə ki ki, Allah ona qeyri adı iradə, qüvvət, cəsərat, məğrurluq, istedad, tükənməz enerji və ən nəhayət xalqına müləssim məhbəbat verəsin. Bu Allah vergisi hər kəse nəsib olan bir şey deyil. Allah bu dediklərimizi ancaq seçilmişlərə nəsib edir. "Heydər Əliyev məhz ulu tanrılarının bu seçilmişlərindən idi." Desəm yanlışlıram.

Orta məktəbdə müəllimə işleyirəm. Ən böyük vəzifəm vətənimə, elimə layiqli vətəndaşlar yetişdirməkdir. Mən istər Azərbaycan xalqının, istərsə də dünya xalqlarının bir çoxunun həyatında, ümmümiyyətlə bəşəriyyətin həyatında mustəsna rol oynayan insanların həyati haqqında çox oxuyram, oxırınram və öyrəndiklərimi şagirdlərimə ötürürəm. O şəxslər ki tarixin yetirdiyi dahilər sırasına daxil edilir onları öz-özü yündə hər zaman ulu öndərimizə müqayisə edirəm. Bu muqayisə hər zaman Heydər Əliyevin üstünlüyü ilə bitir.

Bu gün Azərbaycan xalqı Heydər Əliyevin yuxarıdakı inamında arzuladığı həyatı yaşıyır. Necə demişdə, elə də oldu. Mən o tarixi yaşıyanlardan biriyəm. Necə deyərlər onun Azərbaycan xalqının səadəti üçün etdiklərinin bir hissəsi gözərinin önündə gəlib keçən bir zaman kəsiyində baş vermişdir. Bu zaman kəsiyində gördüklərim mənə və mənim kimi milyonlara imkan verir ki, onun adını dilimizdə məhbəbtə səsləndirək, qəlbimizdə bir əbədi sevgi ilə sonsuzadək saxlayaqla. Biz gördüklərimizi də onun haqqında eşitdiklərimizi, oxduqlarımızı da bizdən öyrənənlərə çatdırılmalıdır. Çünkü onun həyatı hər kəs üçün bir örnəkdir. O bir varlıqdır ki, qoca tarix onun kimi şəxsiyyəti nadir hallarda yetirir. XX əsrde bəşər tarixinin yetirdiyi ən böyük şəxsiyyət ulu öndərimiz, ümmükmilli liderimiz Heydər Əliyevdir.

Zaman və Heydər Əliyev

ÖLMƏZLİK ZİRVƏSİ



Qobustan şəhər 03 sayılı tam orta məktəbində ulu öndərimiz Heydər Əliyevin anadan omasının 98 illik yubleyi keçiriləcək. Bu tədbirdə biz Azərbaycan xalqının ölməzlik simvoluna çevrilən Heydər Əliyevin ömür dastanını, həyat epopeyasını vərəqləyəcəyik. Onu da gözəl bilirik ki, buna minlərlə belə tədbirlər bəs etməz. Məktəbin şagirdləri bu tədbiri böyük həvəsle hazırlaşdır. Hər kəs öz çıxışının məsuliyyətini gözəl başa düşür. Ulu öndərin adına layiq çıxış etmək istəyən şagirdləri görəndə adamın ürəyi dağa dönür.

Onun həyatı təkcə Azərbaycan, türk dünyası üçün deyil, bütün bəşəriyyət üçün örnek oldu. 98 il əvvəl əsərəngiz bir yaz səhərində qədim Azərbaycan torpağı-qoca Şərqi qapısı Naxçıvanda dünəyaya göz açan bu körpənin XX əsrde bəşər tarixinin ən böyük, ən parlaq siması olacaqı heç kəsin ağılna gəlməzdi. Onun həyat kitabını vərəqlədikcə göz öündən gəlib keçən həyat yollarında onu ucalığa aparan arzuların, əməllərin şahidi olursan.

Ulù öndərimizin ömrünün bütün çağları hər kəs üçün örnəkdir. İstəyenin etmək istərsə də genclik illərində yaşıdlarından tamamilə fərqlənməsi, oxumaq, öyrənməyə olan hədsiz həvəsi ilə seçilən bu şagirdin gələcəkdə böyük insan olacaqına müəllimləri heç də şübhə etməyib, yəqin. Ömrün genclik illeri onun həyatında ən çətin sınaq illeri oldu. Uşaq ikən memar olmaq istəyirdi, lakin herb illəri onun arzularını dəyişdi. O, herbiçi oldu. Gənc general Dövlət Təhlükəsizlik Komitəsinə rəhbər təyin edildi. Azərbaycana qarşı ediləcək hər bir təxribatın qarşısına siper oldu. Uzun illər gizli təşkilatda çalışan Heydər Əliyev neçə neçə Azərbaycan ziyalısını impeiya cəlladlarının caynağından qorudu.

**Bu qala bizim qala,
Həmişə bizim qala.
Tikmədim özüm qalam,
Tikdim ki, zim qala.**

Ömrümüzdən iller keçdi, yaxşılı yamanlı Bir Azərbaycan xalqının yaddaşından əbədi isə qoyan 20 Yanvar faciəsini yaşıdıq. O zanan bu hadisəyə ilk siyasi qiymət Moskvala yaşıyan həm də mərkəzi komitədən uzaqlaşdırılan bir şəxs Heydər Əliyev tərəfindən verildi. Heydər Əliyevin Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlisi yaddaşlarında əbədiləşdirən o lətləri hamı görüb. Məqrur, dəyanəti, cəsarətli yerişi ilə Moskvanın küçəsi ilə addimlayan bu insanın gözündəki kedəri görəməmək mümkün deyildir. Qəlbə qan ağlasa da dağ yüksəri iə addimlayırdı. Onun bu faciəye münasibəti sənki bütün Kreml səkədi. Oradakılar başa düşdülər ki, bu xalq sahibsiz deyil. Bəzi siyasetçilər qaçıb gizlənəndə o mərdliklə xalq ilə bərabər olduğunu bəyan etdi.

Heydər Əliyev fealiyyətinin Naxçıvan illeri-1990-1993-illər Azərbay-

canın siyasi dövlətçilik tarihində en parlaq səhifələrdən birini təşkil edir. O illerde Naxçıvan Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın dövlət müstəqilliyinə doğru irəliliyirdi. Yaxşı yadimdadır Qarabağda dehşətli hadisərər baş verirdi. Boşalar yurd yerlərinin sayı artır, əhaliyə divan tutulur. Bu xəbərləri alan hər kəs yas içinde id. O zaman mənim işlədiyim məktəbin kollektivi də dərslerimizdə dərsdən kənar vaxtlarımızda baş verən bu dəhşətləri çərəsizcəsinə müzakirə edirdik. Məktəbimizin yaşlı müellimlərinin hamisi xalqımızın başına gələn faciələrin bitməsi üçün yalnız bir yol olduğunu deyirdilər. "Heydər Əliyev bu xalqa rəhbər olmalıdır" Mən məktəbin müellimər otağından asılmış Azərbaycan xəritəsinə baxırdım və fikirləşirdim ki, blokadada olan Naxçıvana ermənilər gire bilmir, amma Qarabağ əldən gedir. O zaman mənim də cavabım hamı kimi belə idi. "Ermənilər Heydər Əliyevin qorxusundan Naxçıvana gire bilməz." Bəli, ermənilərə Herdər Əliyevin gücün yaxşı bəledi id. Ona görə də bu addımı attırdılar. Heydər Əliyev 1990-ci il Azərbaycanın rəhbəri olsayıdı, biz torpaqlarımızı itirməzdik.

1991-ci ildə Azərbaycan xalqı Heydər Əliyevin rəhbərliyi altında müstəqillik qazanmışdı. Müstəqilliyimizə xain əllər uzanır, xain gözələr baxırdı. Onu qoruyub saxlamalı idik. O zaman Azərbaycana rəhbərlik edənlər bunu bacarmadı. Xalqın qanı bahasına qazanılmış müstəqillik əldən gedir. Əlkədə xoas. Özbaşnalıq baş alıb gedirdi. 1993-cü ilin iyun ayı na qədər uzanan bir zaman kəsiyində Azərbaycanda xalqımızın tərəfəndən sonrakı nəsillərin utancı xatırlayacağı bir çox hadisələr baş verdi. Vətənimizin diber güşəsi Dağlıq Qarabağı itirdik. Bunu şagirdlərimizə izah etməyin nə dərəcədə ağır olduğunu bir bilsəydiniz. Ölmez Səməd Vurğunun "Vaqif" dramının təhlilini verərkən Ağa Məhəmməd Şah Qacarın Şuşa galasını 33 gün mühasirədə saxlaması hadisəsini Qacarın ölümünü, şəhərin azad olmasına əsərin məzmunu ilə əlaqələndirəndə şagirdlərimin mənə verdiyi suali indi də xatırlayanda həmin utancı hissini yaşıyıram. Müəllim, Qacar kini bir hökmardar Şuşa da 33 gün mühasirəni yara bilmədi, necə oldu qorxaq ermənilər Şuşa kimi möhtəşəm bir şəhəri bir günə ələ keşirdilər. Bəs hanı bizim xalqın tarixi qəhrəmanlığı? O zaman onlara verdiyim cavabı el aqsaqqallarının söhbətindən götürmüştüm. "Sərkərdəmiz yerində deyil" O zaman ellərdə, obalarda, evlərdə hər kəs xilas üçün Heydər Əliyevin gəlməsini gözləyirdi. Həhayət o dövrə siyasi hakimiyətdə olanlar da Heydər Əliyevin gücünü etiraf etdilər, amma cox gec oldu. faciələrə dolu bir vətən Heydər Əliyev təhvil verildi.

1993-cü ildən sonra Azərbaycanda nələr baş verdiyi hamının gö-

zü qarşısında oldu. Onun 1993-cü ilde yenidən hakimiyətə gəlişə Azərbaycan xalqının uğuru idi. Ölkəmizin real faciələrdən, hərəkəflə böhran-dan xilas olması, sabitliyin təmin edilmesi, Azərbaycanın dayanıqlı inkişafının əsasının qoyulması Heydər Əliyev siyasetinin bəhrəsi, mənətiqə nəticəsi idi. 1993-cü ildə 2003-ci ilə dək olan dövrə onun Azərbaycan üçün etdiklərini bir əsr zaman içərisində bələ etməyin qeyri mümkinlüyü dünən bir çox siyasi xadimləri dəfələrlə etiraf etdilər. O sanki bu millətin xilası, qurtuluş üçün doğulmuşdur. Dünyanın gözü Azərbaycanda idi. Ən nəhəng siyasetçiləri mat qoyn eməllərinin hamisi yalnız Azərbaycanın qüdretinə hesablanmışdır.

Ulu öndərimiz Əliyevin ömür dəstanını vərəqləyərkən onun ölümüne catmaq bizim üçün cox ağırıldı. Hər kəs doğma adəmin iitirəndə hansı hallara düşürse, Azərbaycanın ən dəyərli şəxsiyyətini de itirəndə o hər yaşıdı. Ölümünü hec vaxt qəbul edə bilmədiyimiz bir insan bu gün cismən bizimlə olmasa da, ruhən hər zaman bizimlədir.

Onu son dəfə 2003-cü il aprel ayının 21-də Respublika sarayında Cəmşid Naxçıvanski adına hərbi məktəbin 30 illik yubleyində çıxış edərkən gördük. Bu son görüş, son ayrılıq idi. Ürəyini qəfil silkeləyən o ağrıya belə meydən oxudu. Yenidən səhneyə qayıdışını davam etdirdi. Canlı yayında onu son dəfə görürdü, amma hec kəs belə düşüne bilməzdi. Xəstəxanada olduğu günlər bütün Azərbaycan xalqı onun sağalması üçün dua edirdi. Heydər Əliyevin ölümü yaraşdırda bilmirdik. Onda hər kəsin bir istəyi var idi. Mən insanların namaz zamanı etdiyi kütüvə duaları xatırlayıram. Göylərə açılan əller, tanrıya ucalan səsələrde ona olan böyük sevginin şahidi olurdum. İnsanların "Mənim ömrümən kəsib onun ömrünə cala" deməsinin dəfələrlə eşitmədim. Mən də öz növbəmdə bu dualara qoşulurdum. Amma nə etmək olar bu tale yazısındır. Hər kəsin bu dünyada bir ömür payı var. Bu ömürü necə yaşamaq insanın özündən asıldır. Ömür yoluñunu əfsanəyə, nağıla döndərən böyük insan. Zaman keçəcək hələ neçə-neçə insan nəsilləri onun ömrünün əbədiyyət nəğməsini oxuyaçaq.

**Ey ölməzlik zirvəsi, qəhrəmanlıq rəmzi sən
Son bəşər yaşadıqca yasaşarsan əbədisən
Tarix sənələ fəxr edər, yaşayarsan əbədi.
Son bəşər yaşadıqca yasaşarsan əbədisən.**

Onun haqqında nə qədər şeirlər, nəğmələr yazılıcaq. Ən böyük nəğməni isə hər kəs öz ürəyində yazacaq, oxuyacaq.

Nə yaxşı ki, onun siyasi kursunu uğurla davam etdirən dövlət başçımız, prezidentimiz var. Azərbaycan məhz onun apardığı daxili və xarici siyaset nəticəsində indi regionun lider dövlətləri arasında iqtidadi cəhətdən qabaqcıl, mütərəqqi, demokratik bir ölkə kimi tanınır.

Möhtərem prezidentimiz, Ali Baş Komandanımız İlha Əliyevin başçılığı ilə Azərbaycan ordusunun 44 günlük Vətən mühəribəsində qazandığı möhtəşəm qələbə bu dövlətin qüdrətini bütün dünyaya bir daha sübut etdi.

**Qobustan şəhər 03 sayılı
məktəbin dil-ədəbiyyat müəllimi
Respublikanın Əməkdar müəllimi
Məhərrəmova Sədaqət
Əzimxan qızı**

Qobustan Rayon Ağsaqqallar Şurasının icası keçirildi



Koronovirus pandemiyası ile əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetini yanında Operativ Qərargahın tələb və qaydalarına uyğun olaraq keçirilən toplantıda şəhidlərin və ötən dövr ərzində dünyasını dəyişmiş ağsaqqalların xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputati deputati Eldar İbrahimov çıxış edərək icası açıq elan etdi.

Mən bu gün Qobustan ağsaqqalları ile görüşdürüm üçün çox şadam və Azərbaycan Ağsaqqallar Şurasının sədr, Milli Məclisin deputati, professor Eldar Quliyevin salamlarını size çatdırıram. İlk

önçə qisaca olaraq yeni Əsasnamə ilə bağlı bəzi məqamları diqqətinizə çatdırmaq isteyirəm. Belə ki, Əsasnaməyə görə, rayon ağsaqqallar şurasının fəaliyyətinə cari rəhbərliyi icra orqanı olan İdarə Heyeti həyata keçirir. İdarə Heyeti sərdən, onun müavinindən və digər üzvlərdən ibarət olur. Şuranın sədr eyni zamanda İdarə Heyetinin sədridir. İldə bir dəfənə az olmayaraq konfrans çağırılır və orada Əsasnamə qəbul edilir, ona dəyişikliklər edilir, İdarə Heyetinin və Təftiş Komissiyasının say tərkibi müəyyənləşdirilir. Bundan başqa Şuranın sədr və sədrin təqdimatı ilə İdarə Heyetinin və Təftiş Komissiyasının üzvləri seçilir. Adətən İdarə Heyetinin üzvlərinin sayı 5 nəfər qədər olur, Təftiş Komissiyasının üzvləri isə 3 nəfərdən ibarət olur, lakin Şura üzvlərinin sayı az olduqda yalnız 1 nəfər Müfəttiş seçilir. Rayon ağsaqqal şurasının üzvlərinin əsas vəzifələri Şuranın Əsasnaməsinə əməl etməkdən, onun seçkili orqanlarının qərarlarını yeriňe yetirməkdən və keçirdiyi tədbirlərdə iştirak etməkdən ibarətdir.

Sonra söz Ənver Qayıbova ve-

rildi O, çıxış edərək qeyd etdi ki, hörmətli tədbir iştirakçıları mənə etimad göstərdiniz üçün təşəkkür edirəm. Ənver Qayıbov tədbirin gündəliyini təsdiq etməli olduğunu dedi. Gündəlikdə duran məsələlərin qəbul olunmasını təklif etdi.

Səsvermədən sonra gündəlik qəbul edildi. Bildiyiniz kimi, Azərbaycan Ağsaqqallar Şurasının rayon və şəhər təşkilatları üçün Nümunəvi Əsasnamələr hazırlanmışdır. Hörmətli Eldar müəllim də bu barədə məlumat verdi. Sonra Qobustan Rayon Ağsaqqallar Şurasının Əsasnaməsinin qəbul edilməsini səsə qoyulduğdan sonra qəbul edildi.

Rayon ağsaqqalları tərəfindən Qobustan Rayon Ağsaqqallar Şurasının sədr vezifəsinə yenidən Şixbala Bayramovun namizədiyi irəli sürürlərək səsvermədən sonra qəbul edildi.

Qobustan Rayon Ağsaqqallar Şurasının İdarə Heyetinin üzvlərinin namizədiyi irəli sürüldükdən sonra səsverme nəticəsində Niyyətxan Cəbrayılov, Təhmizə Ağaqlıyev, Şixbala Bayramov, Ənver Qayıbov, İmran Sabirov seçildilər.

Qobustan Rayon icra Həkimiyətinin başçısı Adil Məmmədov tədbir iştirakçıların salamladıqdan sonra qeyd etdi ki, Qobustan Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini, İdarə Heyetinin üzvlərini və Müfəttişi təbrik edirəm, onlara geləcək fəaliyyətlərdə uğurlar arzulayıram. Ağsaqqallarımız her zaman ölkəmizin ictimai-siyasi həyatında böyük rol oynayıblar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılığı altında şanlı Ordumuzun ölüm-dirim mübarizəsi apardığı Vətən müharibəsi dövründə də özünü bürüzə vermişdir. Ağsaqqallar hər zaman əhalini ilə, gənclərlə, qazılərlə, şəhid ailələri ilə bir olmuş, onlara mənəvi dəstək nümayiş etdirmişlər. İslədiyim dövrə mən də daim ağsaqqallarımızın dəstəyini hiss etmişəm və əminəm ki, ağsaqqalların kölgəsi heç zaman bizim üzərimizdən əsik olmayıcaqdır.

pandemiyası ilə bağlı müəyyən qadağalar qoyulana qədər rayon Ağsaqqallar Şurasının üzvləri həzər dövlət əhəmiyyətli tədbirlərde fəal iştirak etmiş, rayon məktəblərində şagird və müəllim kollektivləri ilə görüşlər keçirmiş, həmçinin rayon gənclərinin hərbi vətənpərvərlik ruhunda tarbiye almاسında öz xidmətlərini əsirgəməmişlər. Ağsaqqallarımızın bu fəaliyi, həmrəyliyi Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında şanlı Ordumuzun ölüm-dirim mübarizəsi apardığı Vətən müharibəsi dövründə də özünü bürüzə vermişdir. Ağsaqqallar hər zaman əhalini ilə, gənclərlə, qazılərlə, şəhid ailələri ilə bir olmuş, onlara mənəvi dəstək nümayiş etdirmişlər. İslədiyim dövrə mən də daim ağsaqqallarımızın dəstəyini hiss etmişəm və əminəm ki, ağsaqqalların kölgəsi heç zaman bizim üzərimizdən əsik olmayıcaqdır.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputati Eldar İbrahimov:


Mən də Qobustan Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini, İdarə Heyetinin üzvlərini və Müfəttişi ürəkdən təbrik edirəm, onlara geləcək məsuliyyətli və eyni zamanda şərəflə fəaliyyətlərinde uğurlar arzulayıram. Bildiyiniz kimi, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında müzəffər Ordumuz tərəfindən işgalan azad olunmuş torpaqlarımızda böyük vüsətə quruculuq işləri gedir. Hələ də davam edən koronovirus pandemiyasına və bundan irəli gələn bəzi çətinliklərə baxmayaraq, möhtərem Prezidentim rəhbərliyi ilə bu gün Azərbaycanın yeni inkişaf mərhəlesiనə qədəm qoyub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük töhfə verdiyi ölkəmizdə davam edən bu tərəqqi prosesi

Azərbaycan Ağsaqqallar Şurasında da özünü göstərməkdədir. Hal-hazırda Şuranın sədri, millət vəkili Eldar Quliyevin başçılığı ilə təşkilatda ciddi şəkildə canlanma müşahidə olunur. Belə ki, bütün şəhər və rayon ağsaqqallar şuraslarında təşkilat məsələlərə baxılır, seçkilər keçirilir, ictimai əsaslarla yeni kadrlar işə cəlb olunur. Artıq təşkilatın yeni Nizamnamesi qəbul edilmişdir və rayonlar üçün hazırlanmış Əsasnamələr hal-hazırda qəbul olunur. Bundan əlavə, Azərbaycan Ağsaqqallar Şurasının idarə Heyətində 2021-2023-cü illər üçün Şuranın iş planı hazırlanmışdır və həyata keçirilir. Məqsəd Azərbaycanda ağsaqqallıq institutunun fəaliyyətini, o cümlədən nüfuzunu daha da yüksəltməkdir və biz əminik ki, təşkilatda təmsil olunan tanınmış ziyalılarımızın, elm, mədəniyyət və ictimai-siyasi xadimlərimizin dəstəyi ilə bu məqsədimizə nail olacaqıq.


Yenidən Qobustan Rayon Ağsaqqallar Şurasının sədri seçilən Şixbala Bayramov tədbir iştirakçılarını və və yeni seçilən bütün üzvlərə göstərilən bu məsuliyyətli, eyni zamanda şərəflə və yüksək etimada görə hər kəsə təşəkkürün bildirdi və təşkilatın daha uğurla fəaliyyət göstərməsi üçün əlləndən geləni əsirgəməyəcəklərinə söz verdi. O, qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən haqq savaşımızda şanlı Ordumuz tərəfindən əzəli və əbədi torpaqlarımızın erməni qəsbkarlarının işgalindən azad olunmasında Qobustan gəncləri de yaxından iştirak ediblər. Qobustan rayonunun özündən 15 şəhidimiz olmuşdur. Vətən uğrunda qəhrəmanlıqla vuruşaraq şəhid olanlardan digər 11 nəfəri de Qobustan kökənlidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qobustan ölüyilər diyarıdır. Biz ağsaqqallar da çalışacaq ki, gənclərimiz dəha vətənpərvər olsunlar, zyanlı vərdişlərdən uzaq olsunlar və Vəzənimizin çiçəklənməsinə öz töhfələrini versinler.

Daha sonra çıxış edən digər natiqlər də Qobustan Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini və heyətini təbrik edərək, geləcək fəaliyyətlərində təşkilat üzvlərinə uğurlar arzuladılar.

Həmyerlimiz Avropa Üçüncüsüdür



3-11 aprel 2021-ci il tarixlərində Rusiyanın paytaxtı Moskva şəhərində ağır atletika üzrə kişilər və qadınlar arasında Avropa çempionatı keçirildi. 40 ölkədən 361 idmançının (179 qadın+182 kişi) iştirak etdiyi yarışda baş məşqçilər Asif Məmmədov (kişilər) və Sərdar Həsənovun (qadınlar) rəhbərliyi altında Azərbaycan yığma komandasının üzvləri Boyanca Kostova (59 kq), Əliş Nəzərov və Dadaş Dadaşbəyli (hər ikisi 102 kq) çıxış etmişlər. Onlardan ilk olaraq Boyanca Kostova körpü-



cük üzərində çıxıb. O, 59 kq çeki dərəcəsində mübarizə aparıb. Atletimiz birdən qaldırma hərəkətində 95 kq nəticə ilə bürünc, təkanla qaldırma hərəkətində isə 116 kq-la qızıl medal qazanıb.

Toplam 211 kq (95 + 116) nəticə göstərən Boyanca Kostova yekun sıralama da Avropa çempionatının qızıl medalına sahib çıxıb.

Kişilərin mübarizəsində Əliş Nəzərov toplam 315 kq (141+174) nəticə göstərib və 13-cü yeri tutub. Qobustan UGİM-nin yetirməsi



Dadaş Dadaşbəyli 5 il böyük idmançıdan ayrı düşməsinə baxmayaraq böyük uğur qazanmışdır. Atletimiz birdən qaldırma hərəkətində 177 kq nəticə ilə bu hərəkətdə bütün rəqiblərini üstələyib və qızıl medala sahib çıxıb.

Təkanla qaldırma hərəkətində 202 kq nəticə göstərən idmançımız bu hərəkətdə 7-ci olub.

Toplam 379 kq (177+202) nəticə göstərən Dadaş Dadaşbəyli yekun sıralamada bürünc medala sahib çıxmışdır.



Bəhrəmov Elvin Bəhrəm oğlu

Elvin Bəhrəmov 01 aprel 1995-ci idə Qobustan şəhərində anadan olub. A.O. Çernyayevski adına Qobustan şəhər 1 sayılı tam orta məktəbi bitirib. Bir gənc olaraq vaxtında həqiqi hərb xidmətə çağrılmış və xidmətini başa vuraraq ehtiyata buraxılmışdır.

Bir müddət təsərrüfatda çalışmışdır.

Vətən Müharibəsinin başladığı ilk günlərdə Səfərberlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsinə gələrək könüllü döyüşə qatıldılarını bildirmişdi. Beleliliklə o, Xüsusi Təyinatlıların tərkibində Füzulinin, Qurbanlıının, Şuşanın alınması istiqamətində gedən döyüslərdə fəal işti-

Qələbədə onların da payı var...

rak etmişdir. Şuşa etrafında gedən qızığın döyüşlərin birində ağır yaranmışdır. İlk müalicəsini Füzuli mərkəzi xəstəxanasında almış, sonra isə Bakı şəhərindəki hərb hospitalda müalicəsi davam etdirilmişdir.

Ali Baş Komandanın sərəncamına əsasən Elvin "Füzulinin azad olunmasına görə" və "Döyüsdə fərqlənməyə görə" medallarına layiq görülmüşdür.

A.O. Çernyayevski adına Qobustan şəhər 1 sayılı tam orta məktəbin tarix müəllimi Vüsala Hüseynova Elvin haqqında xoş təəssüratlarını belə bildirdi: Elvinin vətəne bağlılığını, vətənpərvər bir gənc kimi böyüdüyünü mən həmişə hiss edirdim. Ana niskillə olan Elvin babasının həməyində yaşayırı. 44 günlük Vətən Müharibəsində o öz şücaətinin Şuşaya qədər olan məsafədə göstərdi. O, öz yaralı yoldasını döyüş meydənindən salamat çıxarmasına baxmayaraq düşmən gülləsi tərefindən yaralandı. Elvinin müalicəsi qayğış həkimlərin səyi nəticəsində uğurla keçdi. Bu yaxınlarda aile həyatı quran bu gənəcə seadət və xoşbəxtlik dolu ömür arzu edirəm.

Bu yazının müəllifi olaraq mən

də Elvinə nümunəvi ailə seadəti arzulayıram.



Söhbətov Aydin İnsallah oğlu

20 noyabr 1987-ci ildə rayonumuzun Sündü kəndində dünyaya göz açıb. 1994-cü ildə Şikar Şikarov adına orta məktəbin birinci sinifinə qəbul olub ve 2005-ci ildə həmin məktəbin tam kursunu bitirib. Həqiqi hərb xidmətini başa vurduqdan sonra doğma kənde qayıdır.

Məlum Tovuz döyüşləri bir gənc olaraq Aydının vətəne bağlılığında bir ikrah hissi yaradıb. Qarabağın


işğaldan azad olunması onun əsas amali idi. 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsinə könülü olaraq ilk gedenlərdəndir. Tərtər və Ağdere istiqamətində gedən döyüşlərin iştirakçısı olub. Döyüslərin birində yaralanıb. Lakin müalicə olunduqdan sonra hərb xidmətini "N" sayılı hərb hissənin istehkam təborunda davam etdirib. Döyüsdə fəal iştirakına görə Ali Baş Komandan İlham Əliyevin sərəncamına əsasən "Cəsur döyüşçü" medalına layiq görürləb.

Aydın həm də Gənclər Gününe həsr olunmuş tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin Başçısı Adil Məmmədov tərəfindən fəxri fərmanla təltif olunmuşdur.

Süleymanov Rais Əzziz oğlu

Süleymanov Rais Əzziz oğlu 7 dekabr 1990-ci il tarixində rayonumuzun Ərabəqədim kəndində anadan olub. 1997-ci ildə məktəbə qədəm qoyan Rais 2008-ci il məktəbin tam kursunu bitirib.

Məktəbi bitirdikdən sonra həqiqi hərb xidmətə çağrılıb. Hərb xidmətini layiqincə yerinə yetirərək vaxtında ehtiyata buraxılıb. Şəxsi təsərrüfatda valideynlərinə kömək edib. Er-



mənilərin bizi qarşı apardığı ədaletsiz mühərbiə bu gənci də rahat buraxmayıb. Odur ki, könülü olaraq döyüşə ilk qatılanlardan olub.

Füzuli və Xocavənd uğrunda gedən döyüslərdə iştirak edib. Qızığın gedən döyüslərin birində qızından ağır yaralanıb. Əvvəlcə Füzuli rayon Mərkəzi Xəstəxanasında müalicə olunub. Əməliyyat ağır olduğu üçün müalicəsi Bakı şəhərindəki hərb hospitalda davam etdirilib. Hal-hazırda da həkim nəzaretindədir.

Gənclər Günü ilə əlaqədər Qobustan Rayon İcra Hakimiyyətinin Başçısı Adil Məmmədov tərəfindən fəxri fərmana layiq görürləb.

Günay Bayramlı

Rauf Babaşov adına

Cəmcəmlı kənd tam orta

məktəbinin müəllimi

əraziyə daxil olaraq yenidən Altağac aşırılarından Şabran'a doğru uzanmışdır.

Bütün bunları qısaca olaraq xatırlamaqdə məqsəd tarixi mənbələrde xatırlanan düzənlilikdə yerləşən, içərisində çay axan, Şamaxının üç mənzilliyyində yerləşən Şirvan şəhərinin arxeoloq tarixçilərimiz tərəfindən xatırlanmaması, diqqətdən kənardə qalmasıdır. Həmin əraziyə düşərkən alımlarımız xitabən aşağıdakı parçaları yazıya gətirdim. Bəlkə, AMEA-nın müvafiq institutlarının əməkdaşlarının diqqəti tarixi Şirvan şəhərinin tədqiqinə yönəl.

*Mənbələrdə yazılılar,
Düzenlikdə olub Şirvan,
Mongol dövrü yazılılar,
Çiçəklənib solub Şirvan.*

*Heyran edən təbiəti,
İçində çay hərəkəti,
Bol suyu, bol bərəkəti,
Bəs harada olub Şirvan?*

*Alim dostum izlə məni,
Şərvan, Şabran gözlə məni,
Unudarmı sözlə məni
Torpaq alda qalib Şirvan.*

*Çaylar coşub sel ağlayıb,
Qaya qopub göl ağlayıb,
Şirvan şəhərin soraqlayıb,
Gəzək harda olub Şirvan?*

*Var bərəsi, var keçidi,
Şamaxı, Şabran keçidi,
Yəhərcə dağ keçidi,
Yol üstündə olub Şirvan.*

*Hər dərəsi hər oyluğu,
Dübrar, Yəhərcə yaylağı,
Üç tərəfdə var çaylağı,
Qəm xəyalə qalib Şirvan.*

*Tarixi var ilin ayın,
Məsafəsin, milin sayın,
Sahilində Çigil çayın,
Bəlkə burda olub Şirvan?*

*Gülüstəndi Qız qalası,
Qaleybüğurd, Biz qalası
Nurəddinin göz qalası,
Güman burda olub Şirvan.*

*Coğrafiya üzrə
fəlsəfə doktoru
Bəndəliyev Nurəddin*

Aç rübəndini, Şirvan!



@ Emel J.

Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının bir qrup müəllim və talebə kollektivi ilə daş tikili qalıqları olan Ceyirli (əslində Taxta Paşalı) yaylağına ekskursiya edildi. Bu zaman arxeoloq Neman müəllimin iştirakı ilə ərazi nəzərdən keçirildi. Çigil çayının qayaşından və başqa sahələrdə yerüstü maddi mədəniyyət qalıqlarının nümunələri toplandı.

Bu qədim yaşayış məskəni xarablığı haqqında ilk məlumat "Köhne Taxata yaylaq kəndi" adı haqqında mərhum akademik Budaq Budaqov vermişdir, daha sonralar arxeoloq Şirzad Əhmədov, Vüqar Bəndəliyevin iştirakı ilə Taxta Paşalı yaylağında qədim yaşayış yerini ətraflı gezib çoxlu yerüstü maddi mədəniyyət qalığı nümunələri toplandı. Dörd tərefdə qala bürcləri olması buraya saxsı borularla su gətirilməsi və s. diqqətlə yoxlandı. Yaşayış yerinin yuxarı hissəsində Saxsılı bulağı da var. Bu ərazi 70-80 hektarlıq maili düzənlilikdə yerləşir, ortasından çay axır, onun cənub hissəsində bir neçə kurqan yerləşir. Arxeoloq Şirzad Əhmədov Çigil çayının sağ

sahilində bol yem ehtiyatı olan sahədə yerləşən qədim yaşayış yerinin Şirvan şəhəri olduğunu bildirmişdir. Onu da diqqətə çatdırmaq yerinə düşər ki, abidə haqqında məlumatların verilməsinə baxma-yaraq bu yerlər arxeoloqlarımızın hələ ki, diqqətin cəlb etmirdi.

Şirvan ərazisinə haqqında aşağıdakılar xatırlamaq yerinə düşmən olardı. Məsələn, Şivan ərazisi tarixən Mingəçevirdən Kür çayının sol sahilə ilə Dərbəndə qədər Xəzər dənizi sahilini əhatə etmişdir. Şirvanşahları süqutu uğradan Səfəvilərin təşkil etdiyi inzibati ərazi hissələrindən bəylərbəyliyindən biri də Şirvan olmuşdur. XVII əsrin ortalarından Şirvanı idare edən və bu ərazini əhatə edən Şamaxı xanlığının olmasının məlumatdır.

Tarixi faktların göstərdiyinə görə, ilk çağlarda Şirvan şəhər, sonra əyalət, daha sonralar şahlığın adını daşımışdır. Şirvan topominin areali genişdir və məsələnin istiqaməti başqa olduğu üçün onlar sadalamağa ehtiyac duyulmur.

Məhəmmədəli Şərifinin qeyd etdiyinə görə, Şirvan adlı şəhər VI əsrə müstəqil olaraq tarix səhnə-

sində xatırlanır. Dövlət nişanında "Şir" şekli olmasına görə Şirvan adlanır. Əbu Tahir Laican şəhərlik və Şivanşahlığı 918-919 -cu illərdə birləşdirildikdən sonra Laican və Şirvan paytaxt əhəmiyyətini itirir və 1229-cu ildə Şirvanın mövcud olmaması göstərilir. Onu da qeyd edək ki, taxıçılardır Şirvan şəhərinin yerinin müxtəlif ərazilərdə olduğunu bildirirler.

Bizcə, əreb səyyahlarının verdikləri məlumatların müqayisəli təhlili Şirvan şəhərinin xarabaklı Taxta Paşalı yaylağında Çigil hövzəsində axtarılmalıdır. Qədim mədəniyyətə malik Şirvan, Şamaxı və Şabran kimi şəhərlərin Şirvan əlkəsində olması dünənin bir çox əlkələri ilə ticarət əlaqələrinin olması mühüm karvan ticarət yollarının olmasına n xəbər vermiş olur. Belə yollardan birinin N. Vəlixanlı mənbələrə esaslanaraq Bərdədən Bab Əli Əhvabə gedən yolu Bərzəncədə Kür keçərək Əş-Şəməxiyyədən Şirvana doğru Əl-Əbxa-sa Samur çayını keçdiyindən sonra Bab Əli- Əhvabə və oradan şimala doğru istiqəqmətini göstərir. Ümumiyyətə, demək olar ki, Azərbaycanın əsas ticarət yollarının Şirvandan -Şamaxıdan keçməsi Şamaxı tacirlərin ticarət anbarı hesab edilmişdir.

Şamaxıdan şimala uzanan yollardan biri Təngi dərəsi ilə Qonaqkend- Quba istiqamətində uzanaraq Derbəndə doğru gedən yol ticarət karvan yoludur. Bu yolin bir qolu Lahic-Dəmirçi istiqamətindən gelərək Girvə aşırıından və Uzuncadən keçərək Biz qalası sahəsində Xaladar aşırı vasitəsi ilə Şamaxıdan gelən karvan ticarət yolu ilə birləşmişdir. Şamaxıdan gələn yolin bir qolu Taxta yaylaq istiqamətində hazırlıda Şirvan şəhərinin xarabaklı ehtimal olunan

Şamaxıdan şimala uzanan yollardan biri Təngi dərəsi ilə Qonaqkend- Quba istiqamətində uzanaraq Derbəndə doğru gedən yol ticarət karvan yoludur. Bu yolin bir qolu Lahic-Dəmirçi istiqamətindən gelərək Girvə aşırıından və Uzuncadən keçərək Biz qalası sahəsində Xaladar aşırı vasitəsi ilə Şamaxıdan gelən karvan ticarət yolu ilə birləşmişdir. Şamaxıdan gələn yolin bir qolu Taxta yaylaq istiqamətində hazırlıda Şirvan şəhərinin xarabaklı ehtimal olunan

Sonralar rus dili müəllimi Süddin müəllimin verdiyi məlumatdan aydın oldu ki, Azərbaycan



**Şəhid
Cahangir
Baxışov**

Öldü

Vay olsun o kəslərə ki, imansız öldü,
Ozüne Allah deyənlər, zamansız öldü.
Həni o insan ki, Quransız öldü
Cənnətin düz yolu onlارçın yoxdu.

Kafirlər Bilalın dərisin soydu,
Üstünə ağır daşları qoydu.
Müştəri çağırır, sanki bazardır,
Dünyanı gözünə təpənlər öldür.

Kim deyir ki, bu dünya belə qalacaq
əvvəli bir süslü çičək, sonu solacaq.
Kim üçün keçilmez hündür hasardır,
Üzülmə Cahangir, əcəl gəlir, ömür qutarır

Ayrılıq

Ayrılıq necə pis sıxır insanı,
Kimin əlindədir dəyişsin dövrəni.
Süretle fırınlar günah karvanı,
O karvan dünyada qatar-qtatdır.

Bu dünya çoxuna qurubdur tələ,
Gözlərəm, əcəlim gelməyib hələ.
Yusif də öldü, nə geldi ələ?
Özüylə bir savab, bir aq apardı.

Kim kimə ömrün eylədi fəda,
Ancaq onlar da tapmadı vəfa.
Dövranın kef çəkdi qurtardı dünya
Sonrası bir cəfa, bir də məzardır.

Mərd ürəyinə saplayacaqdır oxunu
Namədlərin belə gördüm çoxunu
Dünyanın düzlüğün görməkdər yuxusu
İnsanın elə halalliq, günahları təmizlə

Mənim bu sevgimdən xəbərin varmı?

Həmişə üzü güldü düşmənin,
Dəydi, gülüm əlin özgə əlinə.
Səni ki, sevirməm, sevdiyim mənim,
Mənim bu sevgimdən xəbərin varmı?

Gəldin sən ömrümə, gəldin bir dənə,
Kaş ki, sən də sahib çıxsan eşqinə.
Mən həmişə şeir yazırdım sənə,
Sənin də mənimcün şeirin varmı?
Mənim bu sevgimdən xəbərin varmı?

Sən ən xoş sakini idin qəlbimin,
Sən sevdiyimsən, gülüm, dərətə ortağı.
Mehmanı idin qəlbimin nə vaxt ki,
Xəstə yatdı, dərmanı idin qəlbimin.
Ürəyime indən belə xeyrin varmı?
Mənim bu sevgimdən xəbərin varmı?

Bir yandın, bir söndün qaldı od ocaq,
Qaranlığa qərq olubdu sanki bu otaq.
Ürəyime ey gülüm, gəldin bir qonaq,
Söylə bu qələbə isteyin varmı?
Mənim bu sevgimdən xəbərin varmı?

O kəsin vay halına Allah ona yol vermesin,
Fürseti rast getirib qanmayana öz varını bol vermesin.
Nə önem var ki, xuda ruzumizi ya versin ya vermesin.
Na veribse mən ona şükür edərəm.

Özümü ağır aparib yüngül olub irişmərem,
Güçüm bir daşa çatmasa mən o daşa glişmərem.
Həyat bizi bir meydandır, şeytan ilə sözleşmərem,
Bəxtimə nə çıxdısa, vallah ona şükür edərəm.

Bu dünya bir tələdir, ömrümüzü verdi bada,
Na qədər insan oğlu ömür elədi bu dünyada.
Görəsən kimse bizi yad eləyib salar yada?
Şəhid tek köçüb gedsəm bu dünyadan şükür edərəm.

Nə qədər söz var ürəyimdə deyim yox zamanım,
Na desəm bugün deyim, bax sabaha yox gümanım.
Bu vətən torpağıdır bil, menim eşqim, imanım,
Allah mənə əmr eyledi gəl, mən də ona şükür edərəm.

Qeyd: Şeirləri redaksiyamıza Göydərə məktəbinin direktoru Gülxan Cavadov təqdim etdi.

Böyük ziyalı Heybət Şikarov

Hər bir xalqın, hər bir toplumun inkişafında onun ziyalılarının müstəsnə xidmətləri olmuşdur. Heybət Şikarov da, cəmiyyətimizin bütün sahələrdə inkişaf üçün əlindən gələni var gücü ilə həyata keçirmiş böyük ziyalılarımızdanıdır.

O müxtəlif sahələrdə, hərbi, təsərrüfat, təhsil və s. sahələrdə çalışmış ve bütün sahələrdə böyük nailiyətlər əldə etmişdir. Onun ən böyük fealiyyət sferası məhz təhsil sahəsi olmuşdur. O, təhsil sahəsində Nəgaraxana, Xilmilli, Nərimankənd kənd tam orta məktəblərinin də ügurlu fealiyyət göstərmiş, həmin kəndlərdə II dünya müharibəsindən sonra dövrədə iflic olmuş təhsil sahəsinin yenidən təşkil olunması və sürətli inkişafı üçün böyük fədakarlıq göstərmişdir. Onun həmin kəndlərdə böyük ziyalı neslin yerişməsində müstəsnə xidmətləri olmuşdur. Ömrünün təxminən 30 ildən artıq bir hissəsini Təkələ kənd orta məktəbinin rəhbəri olaraq fealiyyət göstərmiş, bu dövürdə Təkələ kənd orta məktəbinde təhsilin inkişafı üçün çox böyük işlər görmüşdür. Onun təhsil sahəsində həyata keçirdiyi uğurlu layihələr rayon təhsilinin inkişafına istiqamət vermiş, birbaşa rayon təhsilinin inkişafına təsir göstərmişdir. Əldə etdiyi nailiyətlər Respublika eləcə də keçmiş SSRİ -nın ümumtehsil məktəblərində nümunəvi təcrübə kimi təbliğ olunmuşdur. Bütün bunların nəticəsidir ki, bu gün Respublikamızda müxtəlif sahələrdə Təkələ kənd orta məktəbindən məzun olmuş yüksək vəzifələrdə çalışın kifayət qədər ziyalı vardır. Təkələ kənd orta məktəbindən məzun olmuş 15 nəfərə qədər elmlər namizədi, elmlər doktoru, professor müxtəlif elm sahələrində uğurla fealiyyət göstərir. Bu gün onların elmi ma-

qaləleri dönyanın ən nüfuzlu beynəlxalq jurnallarında dərc olunur və öyrənilir. Bu gün onun həyata keçirdiyi işlərin nəticəsidir ki, iki ixtisas istisna olmaqla Təkələ kənd tam orta məktəbi öz məzunları hesabına kadra olan ehtiyacını təmin edə bilmişdir. Təkələ kənd orta məktəbinə rəhbərlik etdiyi dövürdə onun təşəbbüsü ilə məktəbin nəzdində uşaq musiqi məktəbi fəaliyyətə başlamış və sonrakı dövrde daha da sürətli inkişaf edərək məktəbdən ayrı fəaliyyət göstərmişdir. Gənc nəslin sağlam və vətənpərvər ruhda yetişməsi üçün məktəbin daxili imkanları hesabına məktəbdə güləş dərnəyi açımağa nail olmuş və bu dərnəklərə Təkələ kənd orta məktəbinin şagirdləri ilə beraber qonşu kəndlərdən olan uşaqlar da fəal iştirak etmişdir. İlk dəfə 1980-ci illərdə 6 yaşlı uşaqların təhsilə cəlb olunması üçün təşəbbüs göstərmiş və məktəbin daxili imkanları hesabına bu işi həyata keçirmişdir. Sonrakı dövürdə bütün keçmiş ittifaq miqyasında onun bu təcrübəsi tətbiq edilmişdir. H.Şikarovun məktəbə rəhbərlik etdiyi dövürdə məktəbin yardımçı təsərrüfatında 200 başa yaxın iri buynuzlu mal-qara, 300 başa yaxın xırda buynuzlu mal-qara, 500-ha əkin sahəsi, 2 ədəd taxıl biçən kombayn, 2 ədəd şum traktoru, 5 ədəd yük maşını, 1 ədəd sərnişin avtobusu, toxumsəpən, ot biçən və s. Texnikalar mövcud olmuşdur. Məktəbin ərazisində 1 ha erazidə meyve bağı salılmış, təsərrüfatda cüçə çıxarmaq üçün inkubator quraşdırılmışdır. Məktəbin X-XI sinif şagirdlərinə avtotraktor və heyvandarlıq dərsləri tədris olundu ki, bunun da əsasında şagirdlərə məktəbi bitirdikdə attestatla bərabər mexanizator, kiçik baytarlıq işçisi vəsiqələri verilirdi. Onun təşəbbüsü ilə məktəbin daxili imkanları hesabi-



na Şamaxı rayon Avaxıl kəndində məktəb binası tikilmiş, Təkələ kəndi ərazisində körpü tikilmiş, kəndə ilk dəfə yol və elektrik xətti məhz onun təşəbbüsü ilə çəkilmişdir. Məktəbin maddi dəstəyi ilə hər il X-XI sinif şagirdləri Ukrayna Respublikasına 1 ay müddətində gəzintiye göndərilirdi. Onun təşəbbüsü ilə kənddə klub binası, məktəb üçün klub binası eyni zamanda imkansız ailələr üçün evlər tikilmişdir. Büyük Vətən Müharibəsi Qəhrəmanlarının xatirəsinə naməlum əskər üçün və eyni zamanda Qarabağ müharibəsində şəhid olmuş Elşən Hüseynovun xatirəsinə abidə ucaltılmışdır. Məktəbə muzey yaratmağa müvəffəq olmuşdur. Zaman-zaman görkəmli şəxsiyyətləri məktəbə dəvət etmiş və onların kollektivlə görüşünü təşkil etmişdir. Bütün bu xidmətlərinə görə o, Qabaqcıl Maarif Xadimi, Qırımızı Əmək Bayrağı Ordeni, Vətən Müharibəsi Ordenine və digər mükafatlara layiq görülmüşdür.

Bu gün Təkələ kənd orta məktəbinin kollektivi də, ənənəyə sadıq qalaraq Gənclər və idman idarəsinin dəstəyi ilə məktəbdə idmanın güləş və cüdo növləri üzrə dərnekələ təşkil etmişdir. Burada məktəbimizin şagirdləri ilə yanaşı qonşu kənd məktəblərinin şagirdləri də idmanın sırrərinə yiyələnlərlər. Bu dərnəklərə fealiyyət göstərən şagirdlərimiz Respublika əhəmiyyətli eləcə də, Türkiyə, Gürcüstan, İran Respublikalarında təşkil olunmuş yarışlarda məktəbimizi uğurla təmsil etmişlər. Məktəbin həyətində hal-hazırda 1 ha -ya qədər ərazidə meyve bağı salılmışdır. 700 -ə qədər dekorativ ağac, 200-dən çox gül kolu əkilmışdır. Məktəbin şagirləri buraxılış və qəbul imtahanlarında uğurlu nəticələr göstərirler. 2014-cü ildə Respublikamızda ilk dəfə Təkələ kənd tam orta məktəbinde 5 yaşlı uşaqlar məktəbin təşəbbüsü ilə təhsilə cəlb edilmişdir. 2016-ci ildən bütün ümumtehsil müəssisələrində 5 yaşlı uşaqlar dövlət hesabına təhsilə cəlb edilmişdir. Təkələ kənd tam orta məktəbinin kollektivi Heybet Şikarovun həyata keçirdiyi təcrübələrini tədqiq edərək dövrmüzən tələblərinə uyğun şəkildə həyata keçirməyə çalışır. Bu böyük şəxsiyyətin ən böyük üstün cəhətlərindən biri də sadə və təvazökar olması idi. O heç bir şagirdlə öz balası arasında fərq qoymazdı. Əslində çox böyük imkanları olmasına baxmayaraq özüne nə dəbdəbeli həyat sürdü. Övladlarına ondan yalnız gözəl tərbiyə və yüksək təhsil miras qaldı. H.Şikarov öz-özülüyündə bir məktəbdir. Onun həyat və fealiyyətini daha dərindən öyrənmək üçün kitablardan yaxınlığı olduğunu düşünürəm. H.Şikarovun bu il anadan olmasının 100 illiyidir. Çox təsərif hissə ilə qeyd etmək istəyirəm ki, məlum pandemiya səbəbi ilə biz onun yubileyini özüne layıq şəkildə qeyd edə bilmədik. Onun 100 illiyi ərefəsində yazdığını bu yazı oxucularda onun haqqında az da olsa təsəvvür yaratmaq üçündür.

*Qobustan
RTŞ-ni müdürü
T.Səbzaliyev*

Bol məhsul göznlənilir



Cəmcəmlı kənd sakinlərinin bir neçəsi taxılçılıqla ya-naşı bağçılıqla da məşğul olurlar. Onlardan biri də Şair Əhmədovdur.

Onun bir neçə il bundan əvvəl 4 ha sahədə bünövrəsini qoymduğu üzüm bağı məhsuldarlığı düş-



müşdür. Hər il buradan tonlarla məhsul əldə olunur. Bununla kifayətlenməyən Şair Əhmədov "Əncirli dərəsi" adlanan 16 ha sahədə meyve bağı salmışdır. Burada 5 minə yaxın badam, ərik, şaftalı, armud, heyva ağacı əkilmışdır. Hal-hazırda əvvəl əkilmış həmin

meyve ağacılarının xeyli hissəsi çiçəkləmə dövründədir. Bol məhsul göznlənilir. Həm üzüm, həm də meyve bağında 15 nəfərə yaxın kənd sakinləri çalışır.

*Foto və mətn
Məhəmməd Bayramovundur*

Baş leytenant - Təbriz Həmidov



Azərbaycan ordusu Vətən Müharibəsinə qələbəylə tamamlandı, torpaqlarımız işğaldan azad edildi. Azərbaycan əsgəri qalib əsgərdir.

Sentyabrın 27-də eks-hükumətçi kimi başlayan, Vətən Müharibəsi kimi davam edən döyüslərde tarixin bu günləyə sabahı döyüşürdü. Döyüşçülərimiz Ali Baş Komandanımız əmrini çox böyük məsuliyyətlə, hərbi anda sədaqətlə yeriñə yetirirdilər. Aprel döyüslərindən dərs almayan erməni hərbi birləşmələri ordumuzun yüksək peşəkarlığı sayəsində dəqiq zərbələrlə darmadağın edildi. Cənab Prezident İlham Əliyev bildirmişdi ki, bu qələbəni qazanan bizim texniki vəsitiñə yox, əsgər və zabitlerimizdir.

Şücaət göstərən zabitlərdən biri də həmyerlimiz baş leytenant Həmidov Təbriz Ədalət oğludur.

"Azərbaycan xalqının özünü, öz dövlətini, qoruya bilən əsgərləri, zabitləri, ordusunu var."
Heydər Əliyev

Təbriz Həmidov 26 dekabr 1990-cı ildə zəhmətkeş bir ailədə - Ədalət kışının evində dünyaya göz açıb.

1997-ci ildə A.O. Černyayevski adına məktəbin birinci sınıfın qəbul olmuş və 2006-ci ildə IX sinfi bitmişdir. İdman cüssəli bu gəncin idmanı, hərba böyük marağı olub. Bu istək onu C. Naxçıvanski adına hərbi liseye gətirib. Yüksək balla ora qəbul olub. Hərbi liseyi müvəffəqiyətə bitirdikdən sonra təhsilini H. Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə davam etdirmişdir. Burada o istehkamçı mühəndis ixtisasına yiyələnmişdir.

2013-2014-cü illerde TTM-də dinləyici olaraq kurs keçmişdir.

Gənc zabit kimi 2014-cü ildə "N" sayılı hərbi hissəye taqım komandiri təyin edilmişdir. İşlədiyi dövrə hərbi hissə komandiri tərəfindən dəfələrlə "Fəxri Fərman"lara layiq görülmüşdür.

Məlum Aprel döyüslərində də Təbriz Həmidov öz hərbi yoldaşları ilə düşmənə ciddi müqavimət göstərmışdır. O, bir hərbi olaraq həmisə işğal olunmuş ərazilərimizin düşmən tapdağından azad olunması barədə düşünür və bunu yüksək rütbəli hərbi yoldaşları ilə bölüşürdü.

Vətən Müharibəsi başlayan ilk gündən Təbrizin xidmet etdiyi "N" sayılı hərbi hissənin əsgər və zabitləri də əmrə müvafiq qaydada düşmənə qarşı döyüşə qatıldı. Onun başçılıq etdiyi böyük Füzulinin, Qubadlinin, Xocavəndin və Şuşanın azad olunması uğrunda gedən döyüslərdə fəaliyət göstərdi.

Baş leytenant Təbriz Həmidovun bildirdiyinə görə Alxanlı kəndi ətrafında qızığın döyüşləri olub. Minaya düşən 5 nəfər hərbiçinin xilas olunmasına baxmayaraq, çox təessüf ki, 1 nəfəri şəhid olub.

44 günlük müharibə Ali Baş Komandanın rəhbərliyi sayəsində qəlebə ilə bitdi. Lakin noyabrın 13-də Təbriz öz böyük yoldaşları ile Daşaltı kəndi ətrafında döyüş zamanı həlak olaraq qalmış hərçi yoldaşlarının nəşini çıxararkən minaya düşür. Buna nail olunsa da Təbrizin Hadrutdakı hospitalda bir ayağı ambulitasıya olur. Sonra onun müalicəsi baki şəhərindəki hərbi hospitalda davam etdirilir. Hospitalda ona Tariyel, Eldəniz, Cavid kimi həkimlər- demək olar ki, bütün tibb personalı xüsusi nəvəziş göstərir.

Baş leytenant Təbriz Həmidov Ali Baş Komandanın sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" və "Qubadlinin azad olunmasına" görə medalları ilə təltif olunur.

T. Həmidov həm də gözəl ailə başçısıdır. Ömər və Ayxan adlı iki oğul atasıdır.

Həmişə olduğu kimi vətənə bağlılığı, vətənpərvərliyi bu zabitimizin çohrəsində aydın hiss olunurdu.

Təbriz Qobustan rayon rehbərliyinə və əlaqədar təşkilatlara ona göstərilən qayğıya görə minnətdarlığı bildirdi.

Məhəmməd Bayramov Azərbaycan Jurnalıstlər Birliyinin üzvü

Qobustan rayon prokurorluğunun 2021-ci ilin aprel-iyun ayları ərzində vətəndaşların yaşayış yerləri üzrə qəbuluna dair Q R A F İ K İ

Sıra №-si	Vətəndaşların qəbulu keçirilən ərazi	Qəbulun keçirilmə vaxtı	Vətəndaşları qəbul edən məsul şəxs
1.	Qobustan rayonu İHB-nin Ərəbqədim kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi	27.04.2021 11:00-13:00	Rayon prokuroru Səadət Rüstəmova
2.	Qobustan rayonu İHB-nin Bədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi	27.05.2021 11:00-13:00	Rayon prokuroru Səadət Rüstəmova
3.	Qobustan rayonu İHB-nin Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi	29.06.2021 11:00-13:00	Rayon prokuroru Səadət Rüstəmova

Qeyd: Kəndlərdə qəbulların keçirilməsi ilə əlaqədar əvvəlcədən Qobustan rayon İHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinə və bələdiyyələrə məlumat verilməlidir

**Qobustan rayon prokuroru
kiçik ədliyyə müşaviri Səadət Rüstəmova**

Qəlblərdə əbədi yaşayacaqdır

Qədirov Əzizxan Ayatxan oğlu 1935-ci ildə rayonumuzun Sədəf kəndində anadan olmuşdur. Atası Ayatxan 1942-ci ildə Böyük Vətən Müharibəsində həlak olmuşdur.

Anasının həməyəsində yaşayışın Əzizxan kiçik yaşlarından ailenin problemlərini yaşamışdır. İlk təhsilini orta məktəbdə aldıdan sonra sənədlərini Şamaxı şəhərindəki M.Ə. Sabir adına pedaqoji texnikuma verir. Oranı bitirdikdən sonra rus dili müəllimi kimi Cəmcəmli kənd məktəbində işləyir. Eyni zamanda qiyabi olaraq M. F. Axundov adına ADPI-nin rus dili və ədəbiyyatı fakültəsini bitirir. Bir müddət Yekəxana və Sədəf kənd məktəblərində rus dili fənnini tədris edir. Sonra təqaüdə çıxır.



Ə. Qədirov 2 oğul və 4 qız atası idi. Lakin böyük oğlu Qədirxan Birinci Qarabağ döyüşündə - 11 yanvar 1994-cü ildə Murovdağda gedən döyüşlərin birində şəhid olmuşdur.

Əzizxan müəllim həmdə poeziya vurğunu idi. Onun "Qartal zirvəyə yüksəlir", "Ömür yollarının dolaylarında", "Tülkünün tülkülüyü" və "Canavarın aqibəti" kimi kitabları oxucuların ixtiyarına verilmişdir.

Rayon ictimaiyyətinə yaxın olan şəhid atası Əzizxan Qədirov 13 aprel 2021-ci ildə vəfat etmişdir. Onun əziz xatırı qəlbərdə əbədi yaşayacaqdır.

Qobustan rayon ictimaiyyəti adından yaxınlarına və ailəsinə başsağlığı veririk.

Allah rəhmət etsin.

Poeziya vurğunu

Yolçiyev Balacəfər Gülmərdan oğlu 1960-ci ildə rayonumuzun Cəcəmli kəndində anadan olub. Orta məktəbi doğma kənddə bitirib. Şamaxı Nəsimi adına məktəbin məzunu olub.

Sonra R. Behbudov adına Uşaq İncəsənət məktəbində müəllim işləyib. Birinci qrup gözənən eliidir, Eyni zamanda poeziya vurğunuñur. Dəfələrlə onun şeirləri Azərbaycan radiosunda səsləndirilib. İndi onun "Bülbülə müraciət" şeirini oxucularımızın diqqətində çatdırırıq:

Bülbülə müraciət

Səhər yuxusundan oyatdin məni,
Oxu kim deyibdir ay sarı bülbül.
Doyulamaz ecəzkar bu güzel səsi
Sənə kim veribdir, ay sarı bülbül.

Vətənim bağının al-əlvənində¹
Görəmdim səni mən, ay xarı bülbül.
Oxudum sənintək öz zamanımda
Səsini mənimlə böl yarı, bülbül.

Bildim qəfəsdəsən zalim əlinde
Susma sən allah ağa, zarı bülbül.
Şahbudaq qolların açıb önünde
Yalvarır sənə qon, ay sarı bülbül.

Ağac kölgəsində çay içən zaman,
Səsindən kövrəldi ürek tellərim.
Azadlıq nəgməsin oxu, sən hər an
Dinləsin ellərim ay sarı bülbül.

2021-ci ilin may ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, hesabatlar, ödənilməli vergilər və siğorta haqları barədə yaddaş

17 may

Əmlak vergisi: Əmlak vergisi üzre hesabat dövrü təqvim ilidir. Əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər cari vergi ödəmələri kimi hər rübüñ ikinci ayının 15-dən gec olmayaraq əvvəlki il-dəki əmlak vergisinin 20 faizi həcmində dövlət bütçəsinə vergi ödəyirlər. Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər əmlakın əldə edildiyi rübdən sonra hər rübüñ ikinci ayının 15-dən gec olmayaraq həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisi məbləğinin 20 faizi miqdardında cari vergi ödəmələrini həyata keçirirlər. Cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.

Torpaq vergisi: Torpaq vergisi üzre hesabat dövrü təqvim ilidir. Müəssisələr torpaq sahəsinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən torpaq vergisini illik olaraq hesablayır və may ayının 15-dən gec olmayaraq hesablanması vergi orqanına verirlər.

Məcburi dövlət sosial siğorta haqqı: Hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzre ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq ödənilir.

İşsizlikdən siğorta haqqı: Hər ay üçün hesablanmış siğorta haqqı siğorta-tərəfindən əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə ödənilir.

İcbari tibbi siğorta haqqı: Hər ay üzrə əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir.

20 may

Gəlir vergisi (Xüsusi notariuslar üzrə): Xüsusi notariusların gəlir vergisi üzre hesabat dövrü rübüdür. Xüsusi notariuslar tərəfindən hər bir ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlardan (xərclər nəzərə alınmadan) 10 faiz dərəcə ilə gəlir vergisi hesablamalı, hesablanmış vergi məbləği isə növbəti ayın 20-dən gec olmayıaraq dövlət bütçəsinə ödəməlidir.

Gəlir vergisi (İdman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə): İdman mərc oyunlarından, lotereyalardan, habelə digər yarışlar və müsabiqələrdən udus-



lar (mükafatlar) əldə edən şəxsən ödəmə mənbəyində tutulan gəlir vergisi üzrə hesabat dövrü aydır. İdman oyunları ilə əlaqədar aparılan idman mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən uduslar (mükafatlar) əldə edən şəxsə ödəmələr verən şəxslər ödəmə mənbəyində gəlir vergisini hesablayaraq tutmağa, hesabat ayından sonrakı ayın 20-dən gec olmayıaraq hesablanmış vergini dövlət bütçəsinə köçürməyə və həmin müddətədək "Uduşlardan (mükafatlardan) əldə edilən gelirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi"ni vergi orqanına verməyə borcludurlar. Lotereyaların keçirilməsindən, digər yarışlardan və müsabiqələrdən gəlir (mükafat) rezident şəxslər tərəfindən ödənilədiyi halda ödəmeni həyata keçirən şəxslər, həmin gəlirlər Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslər tərəfindən ödənilək də isə bu gəliri əldə edən şəxsin bank hesabının olduğu yerli bank, xarici bankın Azərbaycan Respublikasındaki filialı və ya poçt rabitəsinin milli operatoru ödəmə mənbəyində gəlir vergisi hesablayaraq tutmağa, hesabat ayından sonrakı ayın 20-dən gec olmayıaraq hesablanmış vergini dövlət bütçəsinə köçürməyə və həmin müddətədək "Uduşlardan (mükafatlardan) əldə edilən gelirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi"ni vergi orqanına təqdim etməyə borcludurlar.

Əlavə dəyər vergisi: ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. ƏDV ödəyən vergi ödəyicisi ƏDV-nin bəyannaməsini hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayıaraq qeydiyyatda olduğu ver-

gi orqanına verir və vergini dövlət bütçəsinə ödəyir.

Aksızlər: Aksızlər üzrə hesabat dövrü təqvim ayıdır. Aksızlı mallar istehsal edildikdə hər hesabat dövrü üçün vergi tutulan əməliyyatlar üzrə aksızlər hesabat dövründən sonrakı ayın 20-dən gec olmayıaraq dövlət bütçəsinə ödənilməli və vergi orqanına bəyanname verilməlidir.

Yol vergisi: üçün hesabat dövrü təqvim ayı sayılır. Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslər yol vergisini aylıq olaraq hesablayır və hesabat ayından sonrakı ayın 20-dən gec olmayıaraq "Yol vergisinin bəyannaməsi"ni vergi orqanına təqdim etməklə vergini dövlət bütçəsinə ödəyirler.

Mədən vergisi: Mədən vergisi üzrə hesabat dövrü təqvim ayı sayılır. Mədən vergisinin ödəyicisi hesabat ayı üçün faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayıaraq vergini ödəyir və bəyannamə verirler. Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi yerli (bələdiyyə) bütçəyə ödənilir və bələdiyyələrə mədən vergisinin bəyannaməsi verilir. Yerli əhəmiyyətli tikinti materiallarına kərpic-kirəmit gilləri, tikinti qumları, çinqıl xamamlı aid edilir.

Sadələşdirilmiş vergi (Daşınmaz əmlakın təqdim edilməsi üzrə): Bu fəaliyyət üzrə sadələşdirilmiş vergi üçün hesabat dövrü aydır. Daşınmaz əmlakın təqdim edilməsi üzrə müqavilələri təsdiq edən notarius sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət bütçəsinə ödəməyə və hesabat ayından sonrakı ayın 20-dən gec olmayıaraq "Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi"ni vergi orqanına verməyə borcludurlar.

Sadələşdirilmiş vergi (Pul vəsaitlərinin nağd qaydada çıxarılması üzrə): Bu fəaliyyət üzrə sadələşdirilmiş vergi üçün hesabat dövrü aydır. Hüquqi şəxslər və fərdi sahibkarlara bank hesablarında pul vəsaitlərinin nağd qaydada verilməsini həyata keçirən yerli banklar, xarici bankın Azərbaycan Respublikasındaki filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən 1 faiz hesablanan vergini vəsaiti alan şəxsin bank hesabından tutulur, hesabat ayından sonrakı ayın 20-dən gec olmayıaraq dövlət bütçəsinə köçürülrən və həmin müddətədək "Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi" vergi orqanına təqdim edilir.

Muzdla işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi: Muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər və fərdi sahibkarlar muzdla işləyən fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisini hesablamalı və hesablanmış məbləği növbəti ayın 20-dən gec olmayıaraq dövlət bütçəsinə ödəməlidirlər.

Siğorta müqaviləsi vaxtından əvvəl xitam verildikdə ödəmə mənbəyində tutulan vergi: Həyatın yığım siğortası və pensiya siğortası üzrə bağlanılmış siğorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, siğorta haqları ödəyən siğortaçılar fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisi hesablamalı və hesablanmış vergini növbəti ayın 20-dən gec olmayıaraq dövlət bütçəsinə ödəməlidirlər.

ELAN

Qobustan rayon Bədəlli kənd sakini Binyətov Baxış Səxavət oğlu-na etibarnamə ilə verilmiş Babayev Məzahir Müslüm oğluna məxsus 90LY 187 nömrə nişanlı RENAULT MEGANE minik avtomobilinə məxsus AE №004029 qeydiyyat şəhadətnaməsi itmişdir. Tapan şəxslərdən xahiş olunur Qobustan RPŞ-nə təqdim etsinlər.